

ATASÖZLERİ VE DEYİMLER

Ç

toplayan:ali berazende (turk)

[E-mail:turkbaris2003@yahoo.com](mailto:turkbaris2003@yahoo.com)

- Çabalayan gedər dəgirmanə.
- Çabuk (tez)parlayan çabuk söner.
- Çadıra altında arvat gözəldir.
- Çadırasızlıqdan evdə galıb.
- Çagğal bağdan küsəndə,bağban brkün göyə atar.
- Çagğal enügi, gurd olmaz.
- Çagğal var ki ,baş kəsər ,gurdn adın batırı.
- Çagğal yırtıcılıqda gurddan dalıcı dēgil.
- Çagğal yuvasında toyug gaggıldır!
- Çaggaldan çox çarığ aparən olmaz,genə ayaglari yalındır.
- Çaggaldan gurd olmaz,tuladan köpək.
- Çagğalın acığını baggallar çıxır.
- Çagğalın yuxusuna toyug gələr.
- Çagirsalarda gitmesem,çagirmasalar da sitem etsem.
- Çağrılmamış gonag süpürülməmiş yerdə oturur.

- Çağrılmamış gonaga köpəklər garişar.
- Çağrılmamış gonagi gaş-gabagla govarlar.
- Çağani çat,içində yat.
- Çağırana, seni öldürecek isede git.
- Çağiyə (uşaga)büyü ardından yügür.
- Çağrılan yere erinme, çağrılmayan yere görünme.
- Çağrılan yerə ar eyləmə ,çağrılmayan yeri dar eyləmə.
- Çağrılmayan yerə çörekçi ile bөрəkçi gidər.
- Çağrılmayan yerə gıç atma.
- Çaxçaxan başın yerə döver ,dəgirman bildigin edər.
- Çaxır içən malın itirər ,bəng –çəkən aqlın.
- Çaxır içən malın yeyər,bəng çəkən ağlın ,tiryak çəkən ömrün.
- Çaxır keyfi.
- Çaxır paxır açandır.
- Çaxırı iç büri yırtmaga ,içmə gargalar gəzən dəlisən.
- Çaxmag gara daşda ,sövgi iki başda.
- Çaxmağına yanmak.
- Çaxnaşma düşmək.
- Çakar almaz.
- Çakıl (daş) yuvarlanur, çegilda kalur.

- **Çal bala ,gurbanın olum,çal bala ,gedər bu dövran,dəxi düşmə alə.**
- **Çal –çatlasın ,vur –oynasın.**
- **Çal suya iç!**
- **Çala çala bi havaya benzettik.**
- **Çala galəm yazmak.**
- **Çala-çala havaya dola .**
- **Çalada gül bitməz,cahilə söz yetməz.**
- **Çalagan(sari göz) göydə dolanar,cücənin ürəyi bulanar.**
- **Çalan çağırən özümündür.**
- **Çalan çox ,oynayan yox.**
- **Çalan olsun,oynayan tapılar.**
- **Çalan yox oynayan çox .**
- **Çalgi olan yerdə,oynamagda olar.**
- **Çalgi toyun yaraşığıdır.**
- **Çalgısız toy olmaz.**
- **Çalı idi çırpı idi evim idi ya, ayı idi uyu idi kocam (erim) idi ya.**
- **Çalıda gül bitmez, cahile söz yetmez.**
- **Çalınan tazi, çulunu tez yırtar.**
- **Çalınmak .**
- **Çalısı gülənmiş.**
- **Çalışacak işçi yedigi yeməktən bəlli olur.**
- **Çalışan at boyni mıncıgli olar.**
- **Çalışan əli bıçağ kəsməz.**

- Çalışan kazanır.
- Çalışan nəyə əl vursa ,gızıl olar.
- Çalışani ac ,tənbəl tox görən yoxdur.
- Çalışgan dəvə zingirovli olar.
- Çalışmak ibatetin yarisidir.
- Çalışmayan ac galar.
- Çalma elin gapisini çalarlar gapini.
- Çalma əl ucuyla ,çalarlar gol gücilə.
- Çalma gapımı çalarlar gapını.
- Çalmadan oynar kel güdük, ne davul ister ne düdük.
- Çalmadan oynar kəl güdük, nə davul istər ne düdük.
- Çam ağacından ağıl olmaz, el çocuğundan oğul olmaz.
- Çam devirmək.
- Çama çıksan, papucun yerda galmaz.
- Çamdan yel esti.
- Çamın közü ,yalancının sözü olmaz.
- Çamur atmak.
- Çamurdan çıxıb,çaxmura girmək.
- Çamurdan toz çıkmaz.
- Çanagında bal olsun,arısız gələr bağdaddan.
- Çanağa nə doğrarsan kaşığında o çıxar.
- Çanax öz başında ındır.

- **Çanax(tas)başə girəndə bil ki,hamam vaxtıdır.**
- **Çanak tutmak.**
- **Çanak yalayıcı.**
- **Çanakkale boğazı, yandı kışımın ağzı.**
- **Çankürmasını bilməyən it, davara gurd götürür.**
- **Çapğınçı olsanda insafi əldən vermə.**
- **Çap-ha-çap.**
- **Çar-çur etmək.**
- **Çarəsiz dərd olmaz.**
- **Çarəsiz dərdə logmanda acizdir.**
- **Çargadım kişilər başına.**
- **Çargadım sənə başına.**
- **Çarxi xoruzi kimi.**
- **Çarığ çamursuz(palçıqsız) olmaz.**
- **Çarığ galgısız olmaz.**
- **Çarığ tapan dolagında tapar.**
- **Çarığına baxma ,ürəginə bax.**
- **Çarığında itirən,patavasında tapar.**
- **Çarığını əsirgəyən patavasında goyar.**
- **Çarığının dabani bərkdir.**
- **Çarık çarıkla, sarık sarıkla.**
- **Çarşab altında bizim xatunda gözəldir.**
- **Çarşab-corab eyləyib gəlmək.**
- **Çarşıda mum yox korun təlaşına.**

- **Çarşıdaki etə sudan dodranmaz.**
- **Çarvadara yol göstərməzlər.**
- **Çat başa, çarlı ayağa.**
- **Çatal kazık yere batma.**
- **Çavdar ekmeği yeyip, guyrug dik tutmak.**
- **Çavdar ərkəgi.**
- **Çay axır,aləm baxır.**
- **Çay aşağı axıtdım, çay yuxarı axıardım.**
- **Çay bir oar,çeşmə min.**
- **Çay daşının yanında çay daşı, say daşının yanında say daşı.**
- **Çay gangılsız,el gəhbəsiz olmz.**
- **Çay gırağı çəmən olar.**
- **Çay görəndə paçani dırmət.**
- **Çay guşi çay daşılə vurular.**
- **Çay guşuni ,ayagdan tutarlar.**
- **Çay ki oldi dişləmə otu işləmə.**
- **Çay ki oldi duşləmə,çay da otur işləmə.**
- **Çay nədir ,sayi nədir.**
- **Çay yanında guyi gazmazlar.**
- **Çaya çat ,sonar çırmalan.**
- **Çaya susuz aparıb,susuz gətirər.**
- **Çayca varıp,suca gəlmək.**
- **Çayda balıq sovdasi edir.**
- **Çayda balıq yan gəzər.**
- **Çaydan eşşəgi keçdi.**

- Çaydan keçəndə ağ götünən gara göt bəli olar.
- Çaydan keçdi,arxda boğuldi!
- Çaydan keçəndə ,göt-götə dəyiqlər.
- Çaydan keçənə gədər,erməniyə dayi deyir.
- Çayxana doli-ssuyi boş.
- Çayi görməmiş paçalari siyirmək.
- Çayi keçdikdən sora bark-allah deyərlər.
- Çayın daşı ,çayın guşi.
- Çayın daşı,çölün guşi.
- Çayın daşı-çilənin gışı.
- Çayın üsti bir axsada ,alti eniçdir.
- Çayın üsti bir axsada ,alti iniş yoğğuşdi.
- Çayır yeddi il leylək yuvasında galar,yerə düşdü bitdi,atasının vəziyyətini unutmadı.
- Çəftən çıxıb gabuğunu bəğənməz.
- Çengenayi padişah etmiş
- Çeniləmək.
- Çerilgi bəs dəgil şorgözlilik də var.
- Çerkeslerin en fakiri dahi konuk sahibidir.
- Çəşmə başında gızlar bir alar- min boşar.
- Çəşmi insaf kimi kamlə mizan olmaz,kişi nugsanını bilmək kimi irfan olmaz.
- Çeynə tüpür,yr yoldaşdan dali galma.
- Çezən ilə buyuran yorulmaz.
- Çezə-çezə ,çıxdı düzə.

- Çezmag hünərsə bəzzaz ustadır.
- Çəhizi dürülü gala.
- Çəinsini boş goymag.
- Çəkdilər!
- Çəki daşı kimi.
- Çəkide yüngül ,dəyərdə ağır.
- Çəkılğə yeyən bəhriyə düter.
- Çəilməsə bərkiməz.
- Çəkmə,çəkə bilməzsən.
- Çəkmədən yuxarı çıxmag.
- Çəkməyən zəhmət,görməz ləzzət.
- Çəmənlə önün tutmaz.
- Çənə bazarıdır.
- Çənə çalmak.
- Çənədə bir tutam kıl daşıyacağına,
yürəğində bir damla nur daşı.
- Çənənə çox yol vermə.
- Çənəsi gızışmag.
- Çənəsi kuvətli.
- Çənəsi sallag garıdır.
- Çənəsin yalamag.
- Çənəsini bıçak açmamak.
- Çəp-çəpi kəsər,Murtiza ali hər ikisin.
- Çərçi əgləşsə işi ,çulfa gəzsə işi vay di.
- Çərçi gızı mıncıqli olar.
- Çərçi kisəsindəkin satar.

- **Çərçi kisəsindəkin satar.**
- **Çərçinin ana-atası ,ayaglı altındadır.**
- **Çərçinin andi eşşəgə gənimi olar.**
- **Çərçinin andi yığışdı bir yerə eşşəginin gıcını sindirdi.**
- **Çərçinin nağməsi yox ,nərəsi çox.**
- **Çərçinin yuz andi,öz eşşəginə gənim olar.**
- **Çərçinin çağırdığına inanmıyor da eşəğin bağırdığına inanıyor.**
- **Çərdəklərin çıxarmaz.**
- **Çərək altında tay yox.**
- **Çərşənbə yemişidir.**
- **Çərşənbə cuhudun olsun.**
- **Çərşənbə gohumu dur.**
- **Çərtigə salmag.**
- **Çətin ceviz.**
- **Çətin ölənəcandır.**
- **Çətirbaz.**
- **Çibin mundar etməz-ürək bulandırır.**
- **Çiçəgi burnunda.**
- **Çiçəgi çırtlamag.**
- **Çiçək çox olan yerdə,arı da olar,balıda.**
- **Çiçək sulandığında, saksı ıslanır.**
- **Çiftciyə yağmur, yolcuya kurak, cümlenin muradini veren hag.**

- Çiftçinin ağilsizi bostanci, taləbənin ağilsizi dastanci olur.
- Çiftçinin garnini yarmışlar, girx dane "gələcək yıl " çıxmış.
- Çignimizin yamagi olmamag.
- Çıgnindən nəfəs alır.
- Çigninə tüpür yoldaşdan dali galma.
- Çığ-çığ edən nalçadır,işi bitirən ağça dır.
- Çiğərindən tutulsun.
- Çığ'ı bir küçük serçə hrəkətə geçirir.
- Çığırın ağıllı gəlini, kessin dananın başını.
- Çıxan can geri gəlməz.
- Çıxan gan damarda galmaz.
- Çıxdı oturdi gələmə başında.
- Çıxıb gedər öyünə.
- Çıxmalısan çıx.
- Çıxmaz düşmək.
- Çıxmaz ayın son çarşambası.
- Çıxtı doguza, inmez segizə.
- Çıxtığın yer dikən olsun, vardığın yer məkan .
- Çikmadik canda ümit vardır.
- Çıkmaza girmek.
- Çil toyug bərk yumutlar.
- Çil yavrusi(balası) kimi dağılmaq.
- Çilədə keçi gırxmazlar.

- Çilədən çıxmaq.
- Çilə bülbülüm-çilə.
- Çılgına dönmək.
- Çilisin heyfi,varisin keyfi.
- Çillə çıxdı,gış çıxdı.
- Çiltik çalmaq.
- Çim sel önün tutamaz.
- Çimmag için yay havası yaxşıdır.
- Çındır geyiş.
- Çinədani boşdur.
- Çingen çalar kürd oynar.
- Çingenaya bir verursun iki, istar, yatmaya da yer istar.
- Çingenenin karı boşadığı vakit.
- Çingən eşşəğini yitirsə bulamaz.
- Çingənənin gazandığı ənli-kirşana gedər.
- Çıplag götdən tuman calmaq.
- Çıplagın haramidən nə gorkusi.
- Çırag dibi garanlıg olar.
- Çırag işığı istir.
- Çırag kimi yanmaq.
- Çırag öz dibinə işıg salmaz.
- Çırag yandırmag.
- Çıragi sönmək.
- Çıragına yağ töküblər.
- Çırağ çırağdan yanar.

- **Çırağ dibi garanlıg olar.**
- **Çırağ dibinə garanlık.**
- **Çırağa bir gaç piy yüz öpüşdən artıqdır.**
- **Çıraği sönmək.**
- **Çırağın başın kəsməsələr ışıq verməz.**
- **Çırağın dal- gabaği olmaz.**
- **Çırağına piy goymag.**
- **Çıranın şulası (şülesi) dibinə vurmaz.**
- **Çirkin bəzənincan toy gurtular.**
- **Çirkin bürünür,gözəl görünür.**
- **Çirkin ilə bal yema, güzel ile daş daşı.**
- **Çirkin özünü gizlədir,gözəl aşkarda gəzər.**
- **Çirkin sən burda dur , güzəli bulamazsam səni alırım.**
- **Çirkin yoktur alemdə, güzel görən göz olmalı, Kel ölür sırma saçlı olur, kör ölür badem gözlü ol.**
- **Çirkinda dert bela, güzelde yar eskük olmaz.**
- **Çirkinə duzli deyərlər,gözələ gözəl .**
- **Çirkini burnunda gəzdirər.**
- **Çırtma vursan gani çıxmaz.**
- **Çırtma vursan yığılar.**
- **Çırtmək.**
- **Çış burda ,ya dər-dərdə?**
- **Çıt demədən çalıya geçmək.**

- Çivi çıkar ama yeri kalır.
- Çivi çiviği söker
- Çivisi çıxmış.
- Çivisiz taxtani yel aparı.
- Çiy danışmaq.
- Çiy ət dərd gətirər.
- Çiy ət ət gətirər, çiy çörək dərd.
- Çiy ətdən nənədə bezər, balada.
- Çiy noxud ağızda islanmaz.
- Çiy su içənin çiy də adası olar.
- Çiy süd əməinə eyibar yoxdur.
- Çiy yumurta soyulmaz.
- Çizmədən yukarı çıxmak.
- Çıdug kəsmədi, tutdug keçmədi.
- Çoban aldi bağa getdi, gurd aldi dağa getdi.
- Çoban armani(ərməğanı) çam saggızı.
- Çoban çobana yüz toxuyar.
- Çoban çox olanda goyunun gurd yeyər.
- Çoban dayagılə, gəlin duvagılə.
- Çoban daygılın, gəlin ayagılə.
- Çoban nasıl olursa, sürüsü də öyle olur.
- Çoban oturdugca goyun uzaglaşar.
- Çoban soğəti soğanag olar.
- Çobana verme kızı, ya goyun güttürür, ya guzu.
- Çobani olmayan goyunu gurd gapar.

- Çobanı özündən olanın goyunuda dişi doğar.
- Çobanın armagani çam sakizi olur.
- Çobanın armağanı bir çiğnemlik sakızdır.
- Çobanın gönlü olsa tekeden teleme çalar.
- Çobanın sogəti dağ yarpuzi.
- Çobanın sogəti mırçalıg olar.
- Çobanın yasdığı daş,döşəgi yaşıl çəmən olar.
- Çobanın yasdığı yastı gayalardır.
- Çobanın yoldaşlığı kənd görünün cadır.
- Çobanların cürcənəsi.
- Çobansız goyuni gurd yeyər.(gapar)
- Çobansız sürü olmaz.
- Çobansız sürü yol azar.
- Çocugla çıxma yola, düşərsən gülər, düşərsə ağlar.
- Çocuglar uyuya uyuya büyür, gocarlar uyuya uyuya ölür.
- Çocugsuz ev, çəpərsiz bostana bənzar.
- Çocugu yumuş böyür ardı sıra sən get.
- Çocugun yedigi helâl, giydigi haram.
- Çocuğa iş buyuran, ardınca kendi gider.
- Çocuğa küçük şeylərdən zevk almasını ögrətən ona büyük servet bırakır.
- Çocuk apılırsa misafir gelir.

- Çocuk beşiktə, gari eşiktə sevilir.
- Çocuk beşiktə, kari eşiktə sevilir.
- Çocuk çamaşırı daşta ,ekmeği saçta bıraktırır.
- Çocuk doğmadan adını goyma.
- Çocuk evin meyvesidir.
- Çocuk eziz, terbiye ondan daha eziz.
- Çocuk olan evda, gıybet olmaz.
- Çoği gitti azı galdı.
- Çoğu zarar, azı garar.
- Çox ağaclar kökündən doğranıb.
- Çox axtardi -az tapdı.
- Çox axtarmagdan, çox soruşmag yaxşıdır.
- Çox and içənən andına inanmazlar.
- Çox arpa atı çattadar.
- Çox aşıqlar yari yolda galıblar.
- Çox aşına axtaran aşinasız galar.
- Çox bərk qaçma,ayagina daş dəyər.
- Çox bilen çox yanilir.
- Çox bilən ,tez gocalar.
- Çox bilən az danışar.
- Çox bilən çox çəkər.
- Çox bilən guş dimdigindən təliyə düşər.
- Çox bilib ,az danışmag ,
- Çox bilib az danışmag,igidin ləngəridir(yaraşığıdır)

- **Çox bilmək istirsən ,çox da çalışmaq gərək.**
- **Çox bilmiş ,çoğan gaynatmaz.(dartmaz)**
- **Çox bilmiş.**
- **Çox bilmişlikdə necə gərdaçsınız?**
- **Çox budağlar kəsilib kündələr üstə.**
- **Çox cumma su başdan aşar.**
- **Çox çabalayan çox yorular.**
- **Çox çəkmə gırırlar.**
- **Çox da suyi duri dərğil.**
- **Çox danışana çürükçi deyərler.**
- **Çox danışanın ağızı böyük olar.**
- **Çox danışmaq çaşıtırar.**
- **Çox danışmaq xəta çıxadar.**
- **Çox dinləyən, çox işitir.**
- **Çox dosti olanın, heç dosti olmaz.**
- **Çox dövvlətin az gözəlik yaxşıdır.**
- **Çox əli işdə az əli aşta.**
- **Çox əli ittə, az əli attə.**
- **Çox əyilmə-basarlar,çox ucalma –asalar.**
- **Çox gezen çox bilir.**
- **Çox gəzən ayaga daş dəyər.**
- **Çox gəzən çox bilər,nə çox yaşayan.**
- **Çox gəzən tavuk, ayağında pislik getirir.**
- **Çox gəzənin ayagına çöp batar.**
- **Çox gilli –gılsız edər.**

- **Çox gohumi olan ya acından ölər, ya toxundan.**
- **Çox gopardma ,sırağan çiban olar.**
- **Çox goyuni olanın ,çoxda guzusi olar.**
- **Çox görən çox istər, az görən yadına düşməz.**
- **Çox gucaglayan az devşirər.**
- **Çox gülən çoxda ağlar.**
- **Çox hürən it tutmaz.**
- **Çox istəyən azdan galar.**
- **Çox istirəm deyən ac galar.**
- **Çox it hürməgini bilməz ,kəndə gonag çağırar.**
- **Çox konuşan çox yanılır.**
- **Çox konuşma(danışma) arsız edərsin.**
- **Çox koşan(gaçan) çabuk yorulur.**
- **Çox laf yalansız, çox mal haramsız olmaz.**
- **Çox mal haramsız, çox laf yalansız olmaz.**
- **Çox muhabbet tez ayrılık getirir.**
- **Çox naz aşig usandırar.**
- **Çox oxuyan ,çox gazani.**
- **Çox öyünmə tat gızı ,pendirindən tük çıxıb.**
- **Çox pışəni pis bilməkdən bir pışəni yaxşı bilmək yaxşıdır.**
- **Çox pit gıl-gıl edər.**
- **Çox sizdə azi məndə, hər kəsin gözi məndə.**

- **Çox sövinmə ,sövincək olasan.**
- **Çox söyleme arsız edersin,aç birakma hirsiz edersin.**
- **Çox söz gurana yaraşır.**
- **Çox söz hamamda yada düşər.**
- **Çox uyumlu.**
- **Çox üz versən astda istər.**
- **Çox varlanmag ve çox danışmag ,insani məhv edər.**
- **Çox ver,az yalvar.**
- **Çox verdim dedilər dəlidir,az verdim dedilər çilis!**
- **Çox yaxşı oynur çuxurda.**
- **Çox yalan var yalan ondan yeyidir**
- **Çox yaptık yalanı, yarına galsın galanı.**
- **Çox yaşayan çox bilməz ,çox gəzən çox bilər.**
- **Çox yaşayan değil çox gəzən bilər.**
- **Çox yatmag kəsəlet gətiri.**
- **Çox yekə sıçıbsan ,bir dişdə başından dişlə.**
- **Çox yemək az yeməkdəndə goyar.**
- **Çox yeyən çox sıçar.**
- **Çox zirənglik cavan mərgilik gətirir.**
- **Çox konuşan(danışan) boş davula benzər.**
- **Çoxda güvənmə taxtuva şahdan gədalıg yaxşıdır.**

- **Çoxi gedib azi galır.**
- **Çoxlari çəkər aşığılığın hasrətin ,amma sazin başına gıl dolar.**
- **Çoxlari dədəsinin gözün kor ediblər ta desinlər „Koroğlu,,amma deyiblər kor kişinin oğlu.**
- **Çoxların gurd budadı,amma mənim kimi tüki dağılan olmadı.**
- **Çoxlug ,poxlug.**
- **Çolag at seyidə nəzirdir.**
- **Çolag atın kor nalbəndi olar.**
- **Çolag ayaga daç dəyər.**
- **Çolag kori görəndə öz halına şükr eylər.**
- **Çolluguna bax yoldaş ol.**
- **Çoluk çocuk ilə eyləmə pazar, arpa alır ambardan buğday yazar.**
- **Çomag çorlıya dəyər.**
- **Çomag çövməgə dəyər.**
- **Çomag dəyər kor gözə.**
- **Çomagın o biri başın çevirir.**
- **Çomağın bağlamış.**
- **Çor deyənə can desən ,ya rəbb ,nəyim əksilər?**
- **Çor olsun.**
- **Çor səndən çıxılamag məndən.**
- **Çorti pozuldi.**

- **Çödürmək.**
- **Çögdürmək.**
- **Çöğundur şitili(yapragi).**
- **Çöx sağsan süd gəlməz,südük gələr.**
- **Çöl çaggalsız oolmaz.**
- **Çöl guşi biyaban daşdır.**
- **Çölməgə verə-verə,gazan giymətinə çıxdı.**
- **Çölmək daşa toxunsa vay çölməgin halına,daş çölməgə toxunsa ,vay çölməgin başına.**
- **Çölmək dığırlanar duvagin tapar.**
- **Çölməkdən ət tükəndi,çuğundur baş galdırdı.**
- **Çömbələn məyən hürə bilməz.**
- **Çömçə aşdan irəli oldi.**
- **Çömçə aşdan istidir.**
- **Çömçə dedi:indi gəzib dolandım.**
- **Çömçə tutan sənə sarıdır.**
- **Çömçəni guyrugundan tutan yağlı yerdən yeyər.**
- **Çömçənin gədri aş daşnda bəli olur.**
- **Çömənin guyrugundan yapışan yağlı yerdən yeyər.**
- **Çömlek diyer dibim altun, çömçə diyer men hardayam?**
- **Çömlekte et kurtuldu, çındır başını kaldırdı.**

- Çöp atmaq.
- Çöp bağlamag.
- Çöp uzadmag.
- Çöpə dönmək.
- Çöpsüz üzüm.
- Çöpünə ip bağlamag.
- Çör-çöp gazan gaynatmaz.
- Çörə səndən ,cığalıq məndən.
- Çörəgə basan ayaga düşər.
- Çörəgə basmazlar.
- Çörəgə gatsan it yeməz,arpaya gatsan at.
- Çörəgi ağzıma yemişig.
- Çörəgi at dənizə balıqda bilməsə xalığ bilər.
- Çörəgi bilməyən çörəksiz gali.
- Çörəgi çörəkçiyə ver bir çörəkdə üstələmə.
- Çörəgi diz üstədir.
- Çörəgi geybidən pişir.
- Çörəgi ver çörəkçiyə ,birində üstündə al.
- Çörəgimin duzi yox.
- Çörəgin var işin işdir,çörəgin yoxdi özi bir işdi.
- Çörəgin zora nə tabi?
- Çörəgində çigi olan düşünür.
- Çörəgini köpəgə ver,namərdə vermə.
- Çörək acanı gılcı acamaz.
- Çörək adamı tapsın,gəzməklə dəgil.

- **Çörək ağacı.**
- **Çörək allahın nemətidir.**
- **Çörək çörək mayası,gəlin gaynananın dayası.**
- **Çörək daşdan çıxır.**
- **Çörək dəndə vacib dir.**
- **Çörək eldən ,su göldən.**
- **Çörək ətirli,toprag nəfəsli.**
- **Çörək guri-ayran duri.**
- **Çörək itirən çörəksiz galar.**
- **Çörək pilov.**
- **Çörək piyadənin atıdır,bir börək bir dağ aşırar.**
- **Çörək siz aş ,süvda siz baş.**
- **Çörək siz çardan ,urək siz baydan.**
- **Çörək siz ev,kök siz kənd olmaz.**
- **Çörək surfanın bərəkətidir.**
- **Çörək surfanın bəzəgidir.**
- **Çörək şirənlıg edər.**
- **Çörək verməz evinə,gonag sövməz evinə.**
- **Çörəkdən salmag.**
- **Çörəkli dir.**
- **Çörəksiz yaşamag olar,ürəksiz olmaz.**
- **Çövir tati ,vur tati.**
- **Çubuğun eyisi öküzün arxasında belli olur**
- **Çubuk ikən çıt edən, xəzən ikən küt edər.**

- **Çuğundurun budi yox.**
- **Çuğunun gzları sayadan çıxaz.**
- **Çuxurdan çıxıb ,guyuya düşmək.**
- **Çukurca gızları anadan gara.**
- **Çul çaputa sarılasın.**
- **Çul təkin yerə sərilmək.**
- **Çul tutmaz.**
- **Çulum aləmi yandırır,içərim özümü.**
- **Çuluni su dan çıxardmaq.**
- **Çuvala girmiş baş,indi dağarcığa girməz!**
- **Çuvala yeyir,xarala aparır.**
- **Çuvalduza yumrux vurulmaz.**
- **Çuvallar doldu ,dağarcıqlar dolmadı!**
- **Çübüği yaşkən əyərlər.**
- **Çül guşunun əti kolay yeyilməz.**
- **Çünki gəldi hazrət Xeyrəlnisa,çağır gəlsin hazrət Xeyrəlnisa.**
- **Çünki oldun dəgirmançi çağır gəlsin dən koroğlu.**
- **Çürügün çıxardmaq.**
- **Çürüğe çıxartmaq.**
- **Çürüğe çıxmək.**
- **Çürük taxda mıx tutmaz.**
- **Çürük taxdaya basmaq.**
- **Çürük yumurtadan, cücük çıxmaz.**
- **Çürükçülük etmək.**

- **Çüş dedikçə çalının altına gitmek.**
- **Çüş dedikçə,yığına gidər.**



GƏCİL

جنوبی آذربایجانین اینترنت سایتلارینا باغلانتی

<http://Gajil.20m.com>